



Ardıcıl alim əməyi və vətəndaş mövqeyi

**Mahire Hüseynova,
ADPU Mütasir Azərbaycan dili
kafedrasının müdürü, filologiya üzrə
elmlər doktoru, professor**

Əlbəttə, bu mövzuda ciddi araşdırımlar aparmaq hər bir azərbaycanlı ziyalısının, xüsusilə, elm adamlarının mənəvi borcudur. Ona görə ki, səhbət əsrlərlə regionda dominantlıq iddiasını ancaq müharibə deyil, elmi və siyasi müstəvində aparan imperiya qüvvələrinin girovuna çevrilən bir xalqın taleyində amansız rol oynamış hadisələrdən gedir. Təessüf ki, həmin hadisələr bu gün bitmiş kimi görünür: 200 illik müqavimətdən sonra yüz illər müddətində indiki Ermənistanın aborigen əhalisi olmuş azərbaycanlıların həmin ərazilərdən ölüm təhdidi ilə çaxıran sonuncu nümayəndələri öten əsrin səksəninci illərində oraları tərk etdi.

Ona görə "həmin hadisələr bitmiş kimi görünür" - yazırıq ki, bu gün Azərbaycan dövlətinin siyasi rehbərliyi Ermənistanın ölkəmizə qarşı ərazi iddialarına cavab olaraq 100 il əvvəl - 1918-ci ilim may ayında Azərbaycan Cümhuriyyəti qurucularının İrəvanın yeni yaradılan Ermənistan dövlətinə güzəştə gedilməsi ilə bağlı qərarına yenidən baxılması ilə əlaqədar beyanatlar verir.

Yaxın günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında universitetin Mütasir Azərbaycan dili kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Cəfər Cəfərov və ardıcıl araşdırımlarının ortaya qoymuğu nəticələr sayesində özüñü ciddi bir alım kimi təqdim etmiş Cəlal Allahverdiyevin həmmüəllifliyi ilə nəşr olunan "İrəvanda milli maarifçilik mühiti" kitabının təqdimati zamanı universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxışında həmin bəyanatlardan birini xatırladı. Rektor Yeni Azərbaycan Partiyasının yaxın günlərdə keçirilmiş qurultayında hakim partiyanın sedri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Biz hökmən İrəvana qayیدaçığıq!" sözlerini təqdimatda iştirak edənlərin yadına salmaqla bərabər, haqlı olaraq qeyd etdi ki, İrəvan xanlığının, ümumilikdə indiki Ermənistan Respublikası ərazisində azərbaycanlıların silinməz izlərinin araşdırılması, ciddi elmi əsərlərin ortaya qoyulması o qayıdış üçün başlıca əsaslar ola bilər.

Bu gün dönyanın elmi ictimaiyyətinə və siyaset adamlarına, ölkəmizdə isə

hər kəsə melumdur ki, hələ ötən əsrin 18-ci ilində öz tarixi ərzində milli dövlətin qurmaq fürsəti tapan ermənilər dövlətçilik fəaliyyətlərinə ilk olaraq ərazi-lərdə azərbaycanlıların kütləvi şəkildə qırğınlarını təşkil etməklə başladılar, sonralar, ölkənin sovetləməsi mərhələsində isə bu dəfə bolşevik qiyafəsindəki ermənilər azərbaycanlılara qarşı etnosid siyasetinə güc verdilər. Aparılan siyasetin yegane məqsədi ölkəni nəinki canlı azərbaycanlılardan, hemçinin onları bu yerlərdə varlığına şəhadət edən topinlərden temizləmək olub və bununla özlərini dünyadan "mədəniyyət daşıyıcıları olan xalqlar" cərgəsinə yazmaq istəyən adamlar İrəvan xanlığı kompleksində qurtarmaq isteyirdilər. Səhbət o xanlıqdan gedir ki, əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərefindən qoyulub, Qarabağ, Naxçıvan, Maku xanlıqları, Osmanlı imperiyası, Kartlı-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub, 1828-ci ildə Rusiya imperiyasının İran dövləti ilə apardığı müharibənin neticələrini şərtləndirən Türkmençay müqaviləsinin yekunu olaraq Rusiya ərazisinə qatılıb. Həmin müqavilənin bir xalq üçün aqrılı şərtləri təkcə o olmadı ki, iki imperiyanın maraqları namine parçalandı, üstəlik, rus çarı İrandakı yüz minlər erməninin Şimali Azərbaycana köçürülməsinin təmin edilməsini Iran dövlətinin öhdəliyi kimi qəbul etdi. Neticə olaraq həmin yüz minlər erməni Dağlıq Qarabağ, Zəngəzur və İrəvan xanlığının ərazisinə köçürüldü, bednam müqavilədən 40 gün sonra isə Rusiya imperatoru I Nikolay İrəvan xanlığının inzibati ərazisində Erməni Vilayətinin yaradılması barədə Fərman imzaladı. Imperatorun bu fərmani ilə tarixən həmin ərazilərdə yaşayışın azərbaycanlıların diskriminasiyası başlanıldı. Uzun dövrü əshət edəcək diskriminasiyanın elmi şəkildə əsaslandırılması isə, ehtiyatla da olsa, ötən əsrin 60-ci illərində adda-budda göründü. Mireli Seyidovun "Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyməndə bir məmənə kimi" mövzusu üzərindəki tədqiqat işləri, B. Budagov və Q. Qeybullayevin "Ermənistanda Azərbaycan toponimlərinin izahlı lüğəti", Həsən Mirzəyevin "Dərələyəz folkloru", İbrahim Bayramovun "Qəribi Azərbaycanın türk mənşəli toponimləri" kitabları sonradan həmin əraziləki müxtəlif sahələr üzrə elmi araşdırımlara impuls verdi.

Minnədarlıq hissi ilə yada salmaqla lazımdır ki, indiki Ermənistan Respublikası ərazisində Azərbaycan xalqına qarşı etnosid siyasetinin elmi şəkildə araşdırılmasının növbəti dalğası ümummilli lider, Azərbaycan Respublikasının o zamankı prezidenti Heydər Əliyevin 1997-ci il dekabr ayının 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlı-

rın Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərmanı ilə başladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentlik fəaliyyətində o siyasetin davamını strateji hədəflərə yönələn siyasi sənədlərin imzalanması ilə müşayiət olundu. Prezidentin 2012-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitesi tərəfindən üç dildə - ingilis, rus, Azərbaycan dilindən "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi çap edildi. Məlumat üçün deyək ki, Qafqaz Hərbi Dairəsinin litoqrafiya və hərbi topoqrafiya şöbəsinin tərtib etdiyi "Karta Kavkazkoq Vojennogo Okruqa 1903-qo qoda" ele həmin ildə işiq üzü gördü və bə gün de etibarla menbə kimi bütün dairələrde qəbul olunur.

Xuxarıda qeyd edilənləri ona görə xatırladı ki, filologiya üzrə elmlər doktoru Cəfər Cəfərov və filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyevin həmmüəllifliyi ilə hazırlanaraq nəşr edilən 12 fesidən ibarət "İrəvanda milli maarifçilik mühiti" kitabı dövlət müstəqiliyiminin bərpasından sonra vüsət almış vacib bir məsələye kompleks yanaşmanın tərkib hissəsi kimi əhəmiyyətdir.

Maarifçilik mühitinin əsas komponentlərindən biri təhsildir və hörməti arasdırmaçılardan buna görədir ki, qədim Çuxur - Səeddə, İrəvanda təhsil tarixinin mədrəsələrindən başladığı haqda qənaəti bir daha təsdiq edirlər. Azərbaycanın digər bölgələrində olduğu kimi, İrəvan xanlığının hüdudları daxilindəki məscidlərin böyük əksəriyyətinin nəzdində mədrəsələr fəaliyyət göstərib və həmin mədrəsələr celb olunan uşaqların yaş qrupları üzrə bölünməsi maksimum nəzərə alınıb: aşağı yaş qruplarında müdərrisler, yuxarı qruplarda isə vaizlər tədrisə məşğul olurdular. O fakt məlumdur ki, İrəvan xanlığının süqutu ərefəsində təkcə İrəvan şəhərində 200 şagird təhsil alırdı. Müəllimlər elmləri üç əsas sahəye böldürdülər: Əl-erəbiət, Əl-şerue və Əl-hakime. Birinci sahəye əsasən ərəb dilinin qaydaları, tarix və "Quar'an"ın oxunması, ikinci sahəye "Quar'an"ın təfsiri, hadisələrin öyrənilməsi, dini hüququn əsaslarının öyrənilməsi, üçüncü sahəye isə məntiqin, riyaziyyatın, həndəsə və astronomiyanın, tibbin və nəzəri fəlsəfənin öyrənilməsi daxil idi. İster məktəblərde, istərsə də mədrəsələrde hüsnxətə xüsusi diqqət yetirilirdi. Müəlliflər oxşar təhsil sisteminin təkcə İrəvanda deyil, Uluxanlı, Vedibasar, Basarkeçər, Ağbabə, Zəngəzur və digər mahallarda da mövcud olduğunu qeyd etməklə ümumən Cənubi Qafqazda dünyavi təhsilin təşkilinin 1829-cu ildən başladığını bildirirlər. Bu həmin vaxtlar idi ki, Rusiya imperiyasının maarif nazirliyi "Zaqafqaziyada məktəblərin və

ziyyəti haqqında" qərar vermişdi və həmin qərar qəza məktəblərinin yaranmasını, ümumi təhsil sistemi ilə idarə olunmasını nəzərdə tuturdu. Kitabda ancaq qəza məktəblərinin təşəkkülü, dərs proqramları barede deyil, yeni yaranan dünyəvi məktəblərin ilk azərbaycanlı müəllimləri barede də məlumat verilir. Bu məlumatdan öyrənirik ki, İrəvan qəza məktəbində ilk Azərbaycan dili müəllimi əslən Dərəçiçəkdən olan Mirzə Molla Tağı Mahmud oğlu şagirdlərinə həmçinin rus və erməni dillərində də dərs demişdir. Tədqiqatçular yeni təkəl olunmuş qəza məktəblərində illər ərzində oxuyan şagirdlərin sayı, onlara tədris edilən fənlər barədə məlumat verirlər və məlum olur ki, otuz il müddətində ancaq İrəvan qəza məktəbində 350-dən artıq məzun olub.

İmperiyanın öz hüdudları daxilindəki məllətlərə münasibəti tarixən iki standartlarla müşayiət olunub və təessüf ki, həmin standartlar azərbaycanlıların həyatında daha qabarıq görünüb. Bütün bunlara baxmayaraq, İrəvan quberniyasının işqli azərbaycanlılarının ardıcıl müraciətləri bəzi hallarda öz nəticəsini verib. 1868-ci il mart ayının 15-də Qafqaz Tehsil Dairesinin İrəvan qəza məktəbinin üçsiniqli programına kimi fəaliyyət göstərməsi barədə qərarını həmin nəticənin göstəricisi saymaq olar. Beləliklə, 1868-ci ilin sentyabrından programına kimi fəaliyyətə başlayan qəza məktəbində başqa fənlərə yanaşı, latin və fransız dilləri, təbiət fənni də tədris olunur, üç il sonra isə 96 nəfər programının ilk məzunlarından bəziləri təhsillerini davam etdirmek üçün Tiflis-dəki gimnaziyaya gedirlər.

Artıq proses başlamışdı və buna görə idi ki, cəmi 13 ildən sonra İrəvan programına qərarnameyi təqdim edilir. Tədqiqatçular İrəvan Gimnaziyasının ilk məzunlarını da təqdim edirlər: onlar gimnaziya təhsilindən sonra Moskva və Xarkov universitetlərinin hüquq fakültələrini bitirmiş Məmməd bəy Qaziyev, Əsədulla bəy Kəngərlskidir.

İrəvan maarifçilik mühitinin fonunu və mahiyyətini müəyyənleşdirən insanlar - Azərbaycan maarifçiliyindən və ədəbi təqnidindən böyük xidmətləri olan Firdudin bəy Köçərli, fars Abbas, Məşədi İsmayıllı Kazımkəzə, İsmayıllı bəy Şəfibəyov, Rəşid bəy Şahətətinski, Mirzə Məmməd Şeyxzadə, Şeyx Əbü Səttar Əli Əkbər Kazimov və digər işqli insanlar kitabda böyük ehtiramla təqdim edilirlər.

Əlbəttə, İrəvan maarifçilik mühiti öz sözünü dedi, o mühit ümumilikdə Azərbaycan xalqının elm və ictimai fikir tarixinde iz qoyan insanları yetirə bildi: dünya şöhrəti alım, akademik Mustafa Topçubaşov, məşhur elm adamı və ictimai-siyasi xadim Əziz Əliyev, ictimai-

xadim Məqsud Məmmədov, tarixçi-alim, professor Mehdiyan Erivanski, Abbasqulu bəy Şadlınski, görkəmlı dilçi-alim Miryusif Mirbabayev və onlarla digər şəxsiyyətlər həmin mühitin formalaşdırıldı dəyərlərin daşıyıcılarına çevrildilər.

Dəyərlə tədqiqatçılar kitabda 1881-ci ilde açılmış olmış daha bir təhsil müəssisəsinin - İrəvan Müəllimlər Seminariyasının yaranma tarixindən danışırlar. Bu həmin seminariya idi ki, orada digər mələkələrin nümayəndəleri ilə bərabər, azərbaycanlı gənclər də təhsil alıb, sonradan Azərbaycan xalqının tələyində oynamışları pozitiv rollarla tarixə düşüb. Kitabda bunlara bərabər, İrəvan Qızlar Seminariyasının fəaliyyətindən de söhbət açılır, həmin seminariyanı bitirən azərbaycanlı məzunlar təqdim edilir. İrəvan Gimnaziyası, Müəllimlər Seminariyası, Qızlar Seminariyası təkcə İrəvan şəhərinin deyil, ümumilikdə Qəribi Azərbaycanın maarifçilik mühitinə əsaslı söz deyib. Kitabda bu, belə təqdim edilir: "XIX əsrin yetmişinci illərində Azərbaycan dilində təhsil verən xeyli sayıda məktəblərin açılışı baş verdi" - bunlar ancaq İrəvanda deyil, Uluxanlı ikisini iftihər, Böyük Vədidi, 30 şagirdli, İmanşahlıda 54 şagirdli, Ücmədzin qəzasında 67 şagirdli, Sürməlidə 15 şagirdli, Göyçə mahalının Zod kəndində ikişini iftihər, Çobankərə, Qəmerli və digər yerlərdəki məktəbləri göstərmək olar.

Tədqiqatçılar daha sonra, sovet Ermənistanı dövründə xalqımızın yaratdığı maarifçilik mühitinin araşdırılması ilə davam edir, nəticədə Azərbaycanın inzibati, siyasi həyatından kəndərə yaşımasına baxmayaraq, oradakı azərbaycanlıların ümumilikdə xalqımızın mənəvi mühitinində oynadığı rol aydın görünür. Əlbəttə, təhsil, maarifçilik mühitinin komponentlərindən biridir və etiraf edək ki, həmin komponent ədəbiyyatın, incəsənətin, mətbuatın yaranıb inkişaf etməsinə impuls verir. İrəvanda da belə olub və kitabın müəllifləri həmin mühitin geniş təqdimatını bacara bilərlər.

Kitabda yanaşma metodologiyası maraqlıdır və ona görə də hesab edirik ki, ardıcıl və ağır zəhmətin nəticəsi olan əsər tekçə elm adamları üçün deyil, geniş oxucu kütłesi üçün də cəlbədicili olacaq, nəticədə oxucuların hər biri XIX əsrin əvvəllerindən XX əsrin sonlarına qədər, təxminən 150 illik bir zamanı əhatə edən vaxtda bu günkü Ermənistan Respublikasının ərazisində böyük bir mədəniyyətin yaradıcıları və daşıyıcıları olmuş insanların formalaşdırıldı mühitinurasında olacaqlar.

Hesab edirik ki, kitabın yaradıcıları ancaq elmi araşdırımlarına görə deyil, həm də vətəndaş mövqelərinə görə təşəkkürə layiqdirlər və etiraf edək ki, bütün zamanların vətəndaş mövqeyinə ehtiyacı olub.